

UOT: 631.474

## SAHİB HACIYEV<sup>1</sup>, GÜNEL MİRZƏLİ AĞATAŞ<sup>2</sup>

### CULFA İNZİBATİ RAYONUNDA TƏBİİ TORPAQ-KADASTR YARIMRAYONLARI

Məqalədə Culfa inzibati rayonunda təbii torpaq-kadastri yarımrəyonları haqqında məlumat verilir. Regionda təsərrüfatların ixtisaslaşdırılması üzrə təbii torpaq-kadastri rayon və yarımrəyonları müəyyən-lösdirmək üçün arazidə yayılan torpaq örtüyü strukturunun eko-coğrafi şəraiti (relyef, iqlim, hidroloji və hidrogeoloji, bitki və heyvanlar əlaməti, antropogen təsir v.s.), degradasiya prosesləri (şorlaşma, eroziya, bataq-ıqlamış, daşlılıq, kol-kos basmış sahalar v.s.), morfoloji, fiziki və kimyəvi xüsusiyyətləri öyrənilir.

Nəticədə Culfa inzibati rayonunda torpaqların fiziki-coğrafi xüsusiyyətlərini və münbitlik göstəricilərini nəzərə alaraq 4 təbii torpaq-kadastri yarımrəyonuna ayırmış olar. Sədərək-Gilançay təbii torpaq-kadastri rayonunda Yayıçı-Gülüstan-Ərzəzin, Gənnüt-Parağacay təbii torpaq-kadastri rayonunda isə Əbraqunus-Xanəgah-Milax, Gal-Şurud-Paradəz, Ərəfə-Təyvaz-Boyadəm yarımrəyolarına ayırmış maslahat görülmüşdür.

**Açar sözlər:** torpaq kadastro, coğrafi amillər, torpaq, bonitet, torpağın bonitirovkası, torpağın ekoloji qiymətləndirilməsi.

**Giriş.** Culfa inzibati rayonu coğrafi mövqeyinə görə şimal-şərqdən Ermənistən və cənub-şərqdən İran İslam Respublikası, şərqdən Ordubad, cənub-qərbdən Babək, şimal-qərbdən isə Şahbuz inzibati rayonları ilə sərhədlənir.

Regionun torpaqları Kəngərli və Sədərək inzibati rayonlarının torpaqlarına nisbətən məhsuldardır. Burada torpaqların məhsuldar olmasının sabəbi arazidə çay şabəkəsinin normal olmasına dair. Digər tərəfdən region muxtar respublikanın digər rayonları kimi dağlıq və kontinental iqlim şəraitiñə malik olması, burada torpaqların degradasiyasına, eroziya və şorlaşma proseslərinə məruz qalmamasına sabəb olur [1, s. 43-54]. Məhz, bu baxımdan muxtar respublikanın torpaq fondunun 16,8 faizi Culfa inzibati rayonlarında yayılan torpaqlarda tədqiqatların aparılması aktualdır.

Naxçıvan Muxtar Respublikasında torpaqların müxtəlif istiqamətlərdə öyrənilməsi ilə bərabər Culfa inzibati rayonunda da torpaqlar 1925-ci ildə S.A.Zaxarov, 1950-1957-ci illərdə R.H.Məmmədov, 1959-cu ildə K.A.Ələkbərov və N.A.Əsədov, 1965-1970-ci illərdə H.Ə.Əliyev və Ə.K.Zeynalov, 1975-ci ildən bu günə qədər Ə.G.Quliyev, 1980-2005-ci illərdə H.C.Mehdiyev, 1985-2017-ci illərdə isə S.Ə.Hacıyev və s. tərəfindən tədqiq olunmuşdur [2, s. 75-77].

Naxçıvan MR-in bütün ərazilərində olduğu kimi tarixin müxtəlif inkişaf pillələri üzrə Culfa inzibati rayonunda da 1925-ci ildən həzirkı dövrə kimi aparılan tədqiqat işləri təhlil olunmuş və arazidə torpaqlardan səmərəli istifadə etmək üçün onların lazımı nəzəri və praktik işlərin natiqələrindən istifadə edilmişdir.

**Material və metodika.** Mövzuya aid ədəbiyyat, çöl materialları toplanılmış və işin metodikası hazırlanmışdır. Mövzu işlənərkən tarixin ayn-ayn inkişaf mərhələlərində xarici ölkələrdə, o cümlədən Azərbaycan və Naxçıvan MR-də torpaq-bitki tədqiqatları aparan alimlərin monoqrafiya, metodik vəsait, xəritə materialları və müasir tələblərə cavab verən iş təcrübələrindən istifadə olunmuşdur [3, s. 15-25; 4, s. 250-255; 5, s. 221-230; 6, s. 43-48]. Tədqiqat obyekti kimi Culfa inzibati rayonunda yayılan torpaq sahələri hədəf seçilmişdir.

Mövzunun yerinə yetirilməsində ədəbiyyat materialları ilə bərabər əsas məsələlərdən biri də çöl materiallarının toplanmasıdır. Bu məqsədla inzibati rayonunun cənub-şərq, mərkəz,

şimal hisselerine ekspedisiyalar təşkil olunmuş və ərazidən bitki-torpaq nümunələri götürülər təhlil olunmuşdur. İnzibati rayonda torpaqların qiymətləndirilməsi və aqroistehsalat qruplaşdırılması ilə bərabər aparılan tədqiqatlarla bərabər, aqrar sektorda ixtisaslaşmanı düzgün aparmaq üçün təbii zonalar üzrə (mədəni və təbii bitkiler altında) torpaqların rayon və yarımrayonlaşdırılması tələb olunur.

Bu məqsədlə akademik Q.Ş. Məmmədovun müasir tələblərə tam cavab verən torpaq-kadastır rayon və yarımrayonlaşdırılması haqqında təklif etdiyi yeni konsepsiyası AMEA Naxçıvan Böləmisi Bioresurslar İnstitutunun "Torpaq ehtiyatları" laboratoriyasının əməkdaşları tərəfindən müxtar respublikanın inzibati rayonlarında həyata keçirilmişən başlanılmışdır. 2016-ci ildən başlayaraq Sədərək, Şərur, Kəngərlı, Babək və Culfa inzibati rayonlarında torpaq-kadastır rayon, yarımrayonlaşdırılması üzrə tədqiqat işləri 2019-ci ildə yekunlaşdırılmış, 2019-cu ildən başlayaraq Şahbuz və Ordubad inzibati rayonlarında da göstərilən tədqiqat işlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.

Bu məqsədlə ərazidə torpaqların mədəni və təbii bitkilar altında məhsuldarlığının qiymətləndirilməsi ilə bərabər, onların fiziki-coğrafi şəraitinə (relyef, geoloji və geomorfoloji quruluşu, iqlim şəraiti, hidroloji şəraiti, bitki və heyvanlar aləmi və s.) də diqqət yetirilmişdir. Tədqiqat obyektinin fiziki-coğrafi xüsusiyyətləri təhlil olunaraq, ərazilər aşağıda göstərilən təbii torpaq-kadastır yarımrayonlarına ayırmasi məsləhət görülmüşdür.

Aparılmış tədqiqat işində Culfa inzibati rayonun fiziki-coğrafi xüsusiyyətlərinin müxtəlifliyi nəzərə alınaraq bölünən 4 (1. Yayıçı-Gülvəstan-Ərzəzin, 2. Əbraqunus-Xanəgah-Milax, 3. Gal-Şurud-Paradaş çökəkliyi, 4. Ərəfsə-Teyvaz-Boyəhməd) təbii torpaq-kadastır yarımrayonu haqqında aşağıda ayrı-ayrılıqla məlumat verilir.

1. Yayıçı-Gülvəstan-Ərzəzin təbii torpaq-kadastır yarımrayonu. Bu yarımrayon Culfa inzibati rayonun cənub hissəsinin əhatə etməkə, Yayıçı-Gülvəstan-Ərzəzin malii düzənlilikinin arasında yerləşir. Təbii torpaq-kadastır yarımrayonu şimaldan dağlığı və alçaq dağlıq sahələrlə əhatə olunan Əbraqunus-Xanəgah-Şurud-Milax və Gal-Şurud-Paradaş çökəkliyi təbii torpaq-kadastır yarımrayonu, qərbdən Babək, şərqdən Ordubad inzibati rayonları, cənubdan isə Araz çayı vasitəsilə İran İslam Respublikası ilə sərhədlənir. Təbii torpaq-kadastır yarımrayonu Yayıçı, Dizə, Gülvəstan, Ərzəzin və Camaldın kəndlərinin torpaq sahələri daxildir.

Kadarstr yarımrayonunun reliyef quruluşuna nəzər saldıqda, ərazi cənub və mərkəz hissələrdə malii düzənlilik və qərbdən, şimaldan və şərqdən alçaq dağlıq sahələrlə əhatə olunmuşdur. Əhatə olunan alçaq dağların isə hündür nöqtəsi 1927 (Darıdağ) metr olub, malii düzənliliklərdə isə 805 metr təşkil edir.

Bu yarımrayonun iqlimini nəzər saldıqda qış soyuq, yayı quraq, isti yanməsəhra iqlimi hakimdir. Ərazinin mütələq yüksəkliyi 1927 metr, nisbi yüksəkliyi isə 1122 metrdir. Müxtar respublikanın ərazisində ayrılmış bu yarımrayon Arazboyu düzənlilikində olduğu kimi bitkilərin həyatında həlliədici rəl oynayan termik ehtiyatları ilə zəngindir.

Ərazinin coğrafi mövqeyindən asılı olaraq iqlim parametrlərinin aşağıdakı kimi xarakterizə etmək olar. Müsbət temperaturların cəmi 4200-4400°C, 5°C-dən yuxarı müsbət temperaturların cəmi 3700-4350°C, 10°C-dən yuxarı müsbət temperaturların cəmi 3200-3400°C, orta ılıkk temperatur 10,3°C, orta ılıkk mütələq maksimum 34°C, orta ılıkk mütələq minimum 14°C müşahidə olunur. Termik ehtiyatlardan əlavə ərazidə ılıkk yağıntının miqdəri 285-335 mm, vegetasiya dövründə nisbi nəmləmə 54-64 faizdir. Lakin, əsas bitkilərin inkişafı müşahidə olunduğu iylul-avqust aylarında 8-9 faizdən yuxarı qalxa bilmir. Ona görə də bu sahələrdə intensiv suvarma əkinçiliyini tətbiq etmək lazımdır.

Kadarstr yarımrayonun çay şəbəkəsi orta dərcədədir. Əkinçilikdə xüsusişə burada çay sularından, eyni zamanda sünə göllər və kəhrizlərdən istifadə olunur. Rayonun bəzi təsərrüfatlarında Araz çayından nasoslar vasitəsilə çəkilən sulardan da istifadə olunur.

Ərazidə xüsusişə alluvial-subsar, bataqlıq-çəmən, çəmən-boz, boz-çəmən, açıq-boz, boz, qonur və boz-qonur torpaqlar yayılmışdır.

2. Əbraqunus-Xanəgah-Milax təbii torpaq-kadastır yarımrayonu. Bu yarımrayon Culfa inzibati rayonun düzənlilik, malii düzənlilik, təpəlik, dağarası çökəklik, alçaq və orta dağlığı zonaları əhatə etməkə, şimaldan Ərəfsə-Teyvaz-Boyəhməd, şərqdən Gal-Şurud-Paradaş çökəkliyi, cənubdan Yayıçı-Gülvəstan-Ərzəzin təbii torpaq-kadastır yarımrayonları, şərqdən isə Babək inzibati rayonu ilə sərhədlənir. Təbii-torpaq kadastır yarımrayonuna Əbraqunus, Bənənəyiar, Saltaş, Xanəgah, Milax və digər kəndlərin torpaq sahələri daxildir.

Bu yarımrayonda yayı quraq, sərin keçən mülayim isti çöl iqlimi hakimdir. Ərazinin mütələq yüksəkliyi 1200-2415 (İländəq 2415) metr, nisbi yüksəkliyi isə 1215 metr təşkil edir. İnzibati rayon daxilində ayrılmış bu yarımrayon əvvəlki yarımrayona nisbətən bitkilişin həyatında həlliədici rol oynayan termik ehtiyatlarla bir qədər az zəngindir.

Kadarstr yarımrayonun reliyef quruluşuna nəzər saldıqda, ərazinin mərkəz hissələrində düzənlilik və dağarası çökəkliklər, alçaq təpələrdən ibarət olduğundan ətraf sahələri alçaq və orta hündürlüklü dağlırlar əhatə olunmuş, Əlinçəçayın sağ və sol sahiləri güclü sel sularının nöticəsində uzunluğu bir neçə kilometr, dərinliyi 5-10 metr, eni isə 3-4 metr olan yarğanlar yaranmışdır.

Ərazinin coğrafi mövqeyindən asılı olaraq iqlim parametrlərinin aşağıdakı kimi xarakterizə etmək olar. Müsbət temperaturların cəmi 4200-4400°C, 5°C-dən yuxarı müsbət temperaturların cəmi 3700-4350°C, 10°C-dən yuxarı müsbət temperaturların cəmi 3200-3400°C, orta ılıkk temperatur 10,3°C, orta ılıkk mütələq maksimum 34°C, orta ılıkk mütələq minimum 14°C müşahidə olunur. Termik ehtiyatlardan əlavə ərazidə ılıkk yağıntının miqdəri 285-335 mm, vegetasiya dövründə nisbi nəmləmə 54-64 faizdir. Lakin, əsas bitkilərin inkişafı müşahidə olunduğu iylul-avqust aylarında 8-9 faizdən yuxarı qalxa bilmir. Ona görə də bu sahələrdə intensiv suvarma əkinçiliyini tətbiq etmək lazımdır.

Bu yarımrayon əvvəlki yarımrayondan reliyefinin az parçalanması, yağıntının nisbətən çox olması torpaq-bitki örtüyünün məhsuldar və təsərrüfatın mönimsənilməsi cəhətdən əlverişlidir. Lakin, bu sahələrdə Əlinçəçayın hesabına suvarma suyuna ehtiyac o qədər də hiss olunmur. Yarımrayonda, xüsusişə çay sahilində alluvial-subsar, çaylardan dağlırlara doğru açıq-şabalıdı (qəhvəyi), şabalıdı (qəhvəyi), bozqır və bozqırılmış şabalıdı (qəhvəyi) və dağarası çökəkliklərin qızılı yamaclarında qara və s. torpaqlar yayılmışdır.

3. Gal-Şurud-Paradaş çökəkliyi təbii torpaq-kadastır yarımrayonu. Bu yarımrayon Culfa inzibati rayonun alçaq və orta dağlıq və dağarası çökəkliyini əhatə etməkə, şimaldan Ərəfsə-Teyvaz-Boyəhməd, şərqdən Əbraqunus-Xanəgah-Milax, cənubdan Yayıçı-Gülvəstan-Ərzəzin təbii torpaq-kadastır yarımrayonları, şərqdən isə Ordubad inzibati rayonu ilə sərhədlənir.

Təbii torpaq-kadastır yarımrayonuna Gal, Şurud və XX-ci əsrin axırlarına qədər yaşayış məskəni olan Paradaş kəndlərinin torpaq sahələri daxil olmuşdur. Ərazinin mütələq yüksəkliyi 1250-1929 (Yarpaqlı dağ) metr, nisbi yüksəkliyi isə 679 metr təşkil edir. Bu yarımrayonda yayı quraq və sərin keçən mülayim isti çöl iqlimi hakimdir. Bu iqlim tipi inzibati rayonun alçaq dağlığın aşağı hissələrini və dağarası çökəkliyini əhatə edir. Kadarstr yarımrayonda formalanmış bu iqlim tipi inzibati rayonun qərb, şimal və cənub hissəsində mülayimliyi ilə fərqlənir. Bu rayon düzənliliyə nisbətən hündürdə yerləşməsinə görə, termik şəraitinin nisbətən az və

nəmliyinin çox olması ilə az da olsa fərqlənir. Kadastr yarımrayonunun relyef quruluşuna nəzər saldıqda, məlili düzənlilik və torqlar sel suları ilə cənub hissələrdə, xüsusi ilə İlandağın şərq yamaclarında kəskin parçalanmış, dərinliyi 10-15 metr olan yarganlara rast gəlinir. Ərazi əvvəlki kadastr yarımrayonuna nisbətən yağışının çox olması ilə əlaqədər olaraq ərazidə yayılan torpaqlar məhsuldardır. Lakin, əhalii seyrək olduğuna görə ərazidə yayılan torpaqlardan səmərəli istifadə olunmur. Kadastr yarımrayonunda iqlim tipinin parametrlərini aşağıdakı kimi xarakterizə etmək olar.

Müsbat temperaturların cəmi  $3650-4150^{\circ}\text{C}$ ,  $5^{\circ}\text{C}$ -dən yuxarı müsbət temperaturların cəmi  $3150-4150^{\circ}\text{C}$ ,  $10^{\circ}\text{C}$ -dən yuxarı müsbət temperaturların cəmi  $3050-3150^{\circ}\text{C}$ , orta illik temperatur  $9,6^{\circ}\text{C}$ , orta illik mütləq maksimum  $32,5^{\circ}\text{C}$ , orta illik mütləq minimum  $13^{\circ}\text{C}$  müşahidə olunur. Termik ehtiyatlardan əlavə ərazidə illik yağışının miqdari  $310-370$  mm, vegetasiya dövründə nisbi nəmləmə  $55-65$  faizdir. Lakin, əsas bitkilərin inkişafı müşahidə olunduğu iyul-avqust aylarında  $8-10$  faizdən yuxarı qalxa bilmir. Ona görə bu sahələrdə də intensiv suvarma əkinçiliyini tətbiq etmək lazımdır.

Bu yarımrayon əvvəlki yarımrayondan relyefinin az parçalanması, yağışının nisbətən çox olması torpaq-bitki örtüyünün məhsuldar və təsərrüfatın manimsənilməsi cəhətdən alverişlidir. Kadastr yarımrayonun torpaq sahələri muxtar respublikanın tranzit çaylarından biri olan və yaz aylarında lazımı qədr su ehtiyatı olan Qaradərəsu çayının və bu çaydan qidalanın göllər hesabına ödənilir. Ərazidə xüsusi ilə açıq-şabalıdı (qəhvəyi), şabalıdı (qəhvəyi), bozqır və bozqırılmış şabalıdı (qəhvəyi) və dağarası çökəkliliklərin quzey yamaclarında qara və s. torpaqlar yayılmışdır.

4. Ərəfsə-Teyvaz-Boyəhməd təbii torpaq-kadastr yarımrayonu. Bu yarımrayon Culfa inzibati rayonun orta və yuxarı dağlıq və dağarası dərələri əhatə etməklə, şimal-şərqi Ermanistan Respublikası, qərbən Şahbuz, şərqi Ordubad inzibati rayonları, conubdan isə Əbraqunus-Xanəgah-Milax və Gal-Şurud-Paradaş çökəkliliyi təbii torpaq-kadastr yarımrayonu ilə sərhədlənir.

Bu yarımrayonda isə yayı quraq və ən çox sərin keçən soyuq iqlim hakimdir. Bu iqlim tipi Zəngəzür silsiləsinin hündür orta hissələrini və dağarası çökəkliliklərini əhatə etməklə, iqlim tipinin formalasdığı sahənin mütləq hündürlüyü 1801 metrdən 3368 (Dəmərlidag) metrə qədərdir. Ərazidə nisbi hündürlük fərqi 1567 metrdir.

Zonanın iqlim parametrlərini aşağıdakı kimi xarakterizə etmək olar. Müsbət temperaturların cəmi  $1850-2850^{\circ}\text{C}$ ,  $5^{\circ}\text{C}$ -dən yuxarı temperaturların cəmi  $1450-2450^{\circ}\text{C}$ ,  $10^{\circ}\text{C}$ -dən yuxarı temperaturların cəmi  $850-1850^{\circ}\text{C}$ , orta illik temperatur  $5,3^{\circ}\text{C}$ , orta illik mütləq maksimum  $31,5^{\circ}\text{C}$ , orta illik mütləq minimum  $25^{\circ}\text{C}$  müşahidə olunur.

Termik ehtiyatlardan əlavə rayonda illik yağışının miqdari  $340-370$  mm, vegetasiya dövründə nisbi nəmləmə  $85-115$  faiz, lakin, əsas bitkilərin inkişafı müşahidə olunduğu iyul-avqust aylarında  $20-25$  faizdən yuxarı qalxa bilmir. Ona görə də burada da bəzi təsərrüfat sahələrində suvarma əkinçiliyinin tətbiq olunması məsləhətdir. İqlim tipinin hakim olduğu ərazilərin aşağı hissələrində torpaqmələğəlmə prosesinin normal getdiyi sahələrdə dəməyə əkinçiliyi, yuxarı hissələrdə dağların yamaclarında nazik torpaq qatı olan sahələr isə yay otlqları kimi istifadə olunmalıdır.

Yarımrayonunda əsasən bozqır və bozqırılmış dağ-şabalıdı (qəhvəyi), dağ boz-şabalıdı (qəhvəyi), dağ-şabalıdı (qəhvəyi) dağ-meşə, dağ-çəmən-çimli, bozqır dağ-çəmən, dağ-çəmən və s. torpaqlar yayılmışdır.

Culfa inzibati rayonun fiziki-coğrafi xüsusiyyətlərini nəzərə alaraq Yayıçı-Gülüstan-

Ərezin təbii torpaq-kadastr yarımrayonunun düzənlək zonasında xüsusi üzümçülük, taxılçılıq, yemçilik, əlik istiqamətində iri buynuzlu heyvandarlıq, xırda buynuzlu heyvandarlıq, bostan-tərvazçılık; Əbraqunus-Xanəgah-Milax təbii torpaq-kadastr yarımrayonunda isə üzümçülük, taxılçılıq, yemçilik, südçülük istiqamətində iri buynuzlu heyvandarlıq, xırda buynuzlu heyvandarlıq və tüttünçülük; Gal-Şurud-Paradaş çökəkliliyi təbii torpaq-kadastr yarımrayonunda yemçilik, taxılçılıq, meyvəçilik, xırda buynuzlu heyvandarlıq, st. istiqamətində quşçılıq, tüttünçülük, tərvazçılıq, dəg otaklarında üzümçülük və damyə taxılçılıq; Ərəfsə-Teyvaz-Boyəhməd təbii torpaq kadastr yarımrayonunda yemçilik, bağçılıq (gavalı, cövüz, alma), xırda buynuzlu heyvandarlıq, dəməyə taxılçılıq və yemçilik, ovçuluq və turizm təsərrüfat sahələri üzrə ixtisaslaşdırılmış lazımdır.

#### Nəticələr.

1. Tədqiqat obyektiində ərazinin coğrafi xüsusiyyətləri nəzərə alınmaqla aqrar sektorda ixtisaslaşmını daha dəqiq aparmaq üçün Culfa inzibati rayonunda 4 təbii-torpaq kadastr yarımrayonuna ayrılması məsləhət görülmüşdür.

2. Culfa inzibati rayonununda on yaxşı müntəb torpağı olan Şurud-Paradaş çökəkliliyinin torpaqlarından səmərəli istifadə etmək məqsədilə əraziyə əhalisi köçürməklə, su ehtiyatını yaratmaq üçün tədbirlər həyata keçirilmiş müəyyənləşdirilmişdir.

3. Culfa inzibati rayonunda isə Əlincəcay və onun qollarında eroziya uğramış sahil-lərində imkan daxilində ağac və kolların əkilməsi və kəndlərin sahilində gözəti parklarının salınması məsləhət görülür.

4. Culfa inzibati rayonda eyni adlı maili düzənləyinin şərq hissəsində torpaqların iri həcmli daşlardan təmizlənməsi, Yayıçı düzənləyinin canub-sərq hissəsində şoran torpaqların duzlardan yuyularaq mədəni bitkilər altında istifadə olunması üçün tədbirlər həyata keçirilməlidir.

5. Fermer və fərdi təsərrüfatçılar torpaqlardan istifadə edərkən torpaq kartogramlarına əsaslanmalı və mütəxəssislərən daimi məsləhətlər almılmalı və əkin sahələrində aparılan tədqiqlərin nəticələrindən istifadə etməlidir.

Göstərilən tədbirlər Culfa inzibati rayonunda qeyd etdiyimiz ərazilərdə elmi əsaslarla planlı surətdə həyata keçirilərsə ərazidə torpaqlardan mədəni və təbii bitkilər altında səmərəli istifadə etmək olar.

#### ƏDƏBİYYAT

1. Babayev S.Y. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Bakı: Elm, 1999, 226 s.
2. Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikası torpaqlarının eko-coğrafi şərait. Bakı: MBM, 2009, 108 s.
3. Hacıyev S.Ə. Naxçıvan Muxtar Respublikasında torpaqların aqroekologiyası. Metodik vəsait. Bakı: Elm, 2000, 40 s.
4. Məmmədov Q.S. Azərbaycanda torpaq islahatı. Bakı: Elm, 2002, 411 s.
5. Əliyev G.A., Zeynalov A.K. Poçvys Naxçıvenskoy ACCP. Bakı: Azərnəşir, 1998, 235 c.
6. Mamedov R.G. Opyt gruppirovki pochyvy Naxçıvenskoy ACCP po agrofizicheskym svoistvam // DAN Az. CCP, 1968, c. 43-48.

<sup>1</sup>AMEA Naxçıvan Bölümü

E-mail: sahib-haciye@mail.ru

<sup>2</sup>AMEA Aqrokimya və Torpaqşünashlıq İnstitutu

E-mail: gunel191191@gmail.com

**Sahib Hajiyev, Gunel Mirzali Agatagi**

## **NATURAL SOIL-CADASTRE SUBAREAS IN THE CULFA ADMINISTRATIVE DISTRICT**

The paper informs about natural soil-cadastre region and half of regions in Culfa administrative region. For the specialization of agriculture in the region for define soil-cadastre region and half of regions in the area the position of eco-geographical spreading land-cover of structure (relief, climate, hydrological and hydro-geological, plants and animals, anthropogenic influence and etc.) the process of degradation (saline, erosion, morass, stony place, densely overgrown fields and etc) chemical, morphological and physical features are studied.

As a result, given the features of physical and geographical soils and fertility factors in Babekins administrative region 4. Sadarac-Gilanchay in Yayci-Gulustan-Arazin, half of region but in Gunnut-Paragachay Abragunus-Xanaga-Milax, Gal-Shurud-Paradash, Arafsa-Teyvaz-Boyahmed valley soil-cadaster of half region.

**Keywords:** *soil-cadastre, geographic factors, soil, estimated productivity, soil valuation, ecological evaluation of soils.*

**Сахиб Гаджиев, Гюнель Мирзали Агатаги**

## **ПРИРОДНЫЕ ПОЧВЕННО-КАДАСТРОВЫЕ ПОДРАЙОНЫ БАБЕКСКОГО АДМИНСТРАТИВНОГО РАЙОНА**

В статье приводятся природные почвенно-кадастровые подрайоны Бабекского административного района. По направлению специализации хозяйств в регионе с целью установления природных почвенно-кадастровых районов и подрайонов изучаются физико-географические условия (рельеф, климат, гидрография и гидрогеология, растительный и животный мир, антропогенные воздействие и др.), деградационные процессы (засоления, эродированности, заболачивание, каменистость, зарослевые участки и др.), морфологические, физические, химические свойства и структуры почвенного покрова территории.

В заключении, учитывая физико-географические особенности и показатели плодородия почв Бабекского административного района нами предложено выделить 4 природные почвенно-кадастровые подрайоны. В пределах Садарак-Гиланчайского природные почвенно-кадастровые района Йаджы-Гльюстан-Аразин, Гуннит-Парагачайского природные почвенно-кадастрового района Абракунис-Ханага-Милах, Гиль-Шуруд-Парадаш, Арафса-Тейваз-Бойахмедской подрайон.

**Ключевые слова:** *почвенный кадастр, географические факторы, почва, бонитет, бонитировка почв, экологическая оценка почв.*

*(Aqrar elmləri üzrə elmlər doktoru, dosent Varis Quliyev tərəfindən təqdim edilmişdir)*

<b>Daxilolma tarixi:</b>	<b>İlkin variant</b>	<b>11.02.2020</b>
	<b>Son variant</b>	<b>01.06.2020</b>